


Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Malik Əhmədoğlu "Həsrətimin sonu gəlmir" ("3 sayılı Bakı Mətbəəsi" ASC, 2019) adlı şeirlər kitabı şəhid qardaşı Söhrab Əhməd oğlu Məmmədovun xatirəsinə həsr edib. Belə düşünmək olar ki, bu kitab həm də müəllifin özünün oxucularına vermək is-tədiyi 50 illik yubiley töhfəsidir. Ona görə ki, özü ön söz də göstərir ki, "yaşadığım bu ömrə ağrilarla dolu həsrət dastanını xatırladır". Beləcə, Malik Əhmədoğlu 500 səhifədən çox olan bu kitabının vərəqlərinə həsrətin şeir dilindəki naxışlarını çəkib. Şeir

Malik Əhmədoğlu



HƏSRƏTİMİN SONU GƏLMİR

Maliki danışdırıb-dilləndirən vətənsizlik dərdidə. Nə qədər ki, vətən torpağı, onun doğu-lub boyası-başa çatdığı Dağtumas kəndi, şəhid qardaşı Söhrabın uyuduğu məzarlıq yağı tapdağı altında, düşmən əsarətindədir, onun dilindən kədər notları düşməyəcəkdir. Ona görə də heç təsadüfi deyil ki, onun bayati janrında qələmə aldiqları nümunələrdə də biz belə bir yanğını müşahidə edirik:

Dərd daşına,
Gəl dəymə dərd daşına.
Ürəyimi açan yox,
İçindən dərd daşına.

Həsrət yüklü misralar

anlayışına isə o, belə yanaşır:

Bu minvalla sözə məhəbbət işığında dərdin-qəmin, həsrətin boyunu oxşayıb-əzizləyir, vətənsizlik ağrı-acısını misraların nizamına düzüb, ürəyini boşaldır:

O yerlərin bitmək bilmir həsrəti,
Neçə ildir dağ-daş bizi gözləyir.
Qartal kimi sevən varmı dağları,
O dağlara yoldaş bizi gözləyir.

Malik burada dağı-daşı təşxisləndirir və o dağ-daş bizim - insanların həsrətini çəkib, yolumuzu gözləyir. Eyni zamanda qartalın dağlarda yuva qurub məskən salmasını əzli-əbədi məhəbbət kimi səciyyələndirir və bunun timsalında yenə də biz insanları perik düşdürümüz dağların (Dağlıq Qarabağın) qoynuna sıçınmağa səsləyir.

Malik, bu dəndlərə dözmək çətindir,
Sınmayan qamətlər bu dərddən sindi.
Zəfər tonqalıdır həsrəti indi,
Bir nəfəs gözləyən közdü Qarabağ.

Müəllif doğma Qarabağımızın işgalini faciəsini şeirlərinin əsas mövzusuna çevirir, poetik bir ovqat üstündə oxucularına bu həsrətə son qoymağa çağırış edir. Qoç Koroğlu cəngiyə başlamazdan öncə sazını döşünə basıb bir -iki ağız söz oxuduğu və öz dəlilərini ruhlandırdığı kimi, M.Əhmədoğlu da "Həsrətimin sonu gəlmir" deyərək əslində bu həsrətin sonunun gətirilməsini arzulayır.

Həsrətin əvvəli, sonu bilinmir,
Kədəri silinmir, qəmi silinmir.
Nə qədər dillər var lal olub, dinmir,
Bir gün şimşek olub çaxıb ölcəm.

Təcnis şəklində qafiyələndirdiyi bu yiğcam ədəbi nümunədə o, öz daxili aləmindən çıxış edərək, ümumiləşmiş şəkildə hamımızın içindəki dərdin obrazını əks etdirmişdir.

Suyun kəsiləndən, dəyirman daşı,
Üstünə bir ovuc dən düşmür daha.
Dənin üyütməyə gələn el-oba
Yığılıb başına görüşmür daha.

Dağtumas kəndindəki köhnə un dəyirmanına nəzərən qələmə alınan bu nümunədə də o, yenə vətənsizlikdən qubarlanan qəlbinin döyüntülərini misralara köçürüb bizlərə təqdim edir. Ümumiyyətlə götürdükdə, Malik Əhmədoğlu burada uşaqlığını-gəncliyini xatırlayır, nostalji düşüncələrə dalır, "Dəyirman yoluyla üzüşağdı kimsə çinqıllıqla sürüşmür daha" -deyərək təəssüs hıssələrini ifadə edir. Bununla həm də o, daş yuxusuna dalmış xatırələrimizi oyatmaq istəyir, qan yaddaşımızın hərəkətə keçməsini arzulayır. Bizim biz olduğumuzu bir daha xatırlatmaq istəyir ki, yetər artıq bizliyimizdən-özlüyüümüzdən, mənliyimizdən bu qədər aralı döşdürüümüz zaman məsafəsi. Arada olan bu uzunillik həsrəti aradan qaldırmayıq, əlbəttə ki, bunun üçün ilk növbədə manqurtluq xisələtindən qopmağımız tələb olunur ki, aydın düşüncə və parlaq zəka işığında öz keçmişimizə qayıdaq, keçmişimizə - vətənli bəxtəvər günlərimizə sahib çıxaq. Bəli, Malik Əhmədoğlunun kitabboyu qaldırdığı hayatı-harayı da məhz bu ideyanı vurgulamaqla "həsrətimin sonu gəlmir" həyəcanı siqnalı-işarəsi altında oxucularını qalibiyyət cəngisinə səfərbər etməkdir.

*Sakir Əlifoglu,
filologiya üzrə fəlsəfə doktoru*